

## İNFORMASIYA KOMMUNİKASIYA TEKNOLOGİYALARININ TƏHSİLƏ TƏTBİQİ

UOT 372.0:002

56

Səid Seyidağa oğlu Həmidov  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

Xumar Savin qızı Calalova  
Azərbaycan Dövlət Pedaqoji Universiteti

## MULTİMEDİYA TEKNOLOGİYALARININ KÖMƏYİ İLƏ TƏDRİS PROSESİNİN TƏŞKİLİ

Said Seyidaşa oğlu Həmidov  
doçent

Azərbaycan Gənclik və Təhsil Mədəniyyəti Nazirliyinin  
Azerbaycan Dövlət Pedaqoji Universiteti

Xumar Savin qızı Calalova  
Azerbaycan Dövlət Pedaqoji Universiteti

## ОРГАНИЗАЦИЯ ОБРАЗОВАТЕЛЬНОГО ПРОЦЕССА ПОСРЕДСТВОМ МУЛЬТИМЕДИЙНЫХ ТЕХНОЛОГИЙ

Said Seyidaşa Həmidov  
assistant professor of  
Azerbaijan State Pedagogical University

Xumar Savin Calalova  
Azerbaijan State Pedagogical University

## ORGANIZATION OF EDUCATIONAL PROCESS THROUGH MULTIMEDIA TECHNOLOGIES

**Xüsus:** Bu məqalə multimedia texnologiyalarından və onların tədrisda mühüm əhəmiyyətindən bəhs edir. Multimedia texnologiyaların iş prinsipi etrafı şəkildə şərh olunur. Şagirdlərin bu texnologiyalardan istifadə etməsi tədris prosesinin düzgün yerinə yetirilməsinin mühüm əhəmiyyəti on plana çəkilir.

**Ağar sözlər:** informasiya, multimedia, təhsil, təlim

**Резюме:** Эта статья посвящена мультимедийным технологиям и их значению в обучении. Автором подробно объясняется принцип работы мультимедийных технологий. Важность правильной реализации учебного процесса подчеркивается использованием этих технологий.

**Ключевые слова:** информация, мультимедиа, образование, обучение

**Summary:** This article focuses on multimedia technologies and their importance in teaching. The working principle of multimedia technology is explained in detail. The importance of the proper implementation of the teaching process is highlighted by the use of these technologies.

**Key words:** information, multimedia, education, training

Kompyuterlərdə səsin, musiqinin, fotoqrafiyanın, video-informasiyanın ötürürləməsi, emali  
üslubi ilə məşğul olan qurğu multimedia adlanır. Multimedia termini iki sözdən əmələ gəlməmişdir:

Multimedya texnologiyalarının köməyi ilə tədris prosesinin təşkil

“multi” - çox , “media” - daşıyıcı. Ona görə də multimedia dedikdə, məlumatların, o cümlədən səsin, qrafiklərin, film kadrlarının və s-nin yadda saxlanılması və təsviri vasitələri böyükdür. “Multimedia” termininin ilk dəfə 1966-ci ildə şou təşkil etmiş Bob Goldstein isəlmişdir. Bu, adı işləti taməşə idi, lakin illar keçdikcə hamin terminin manə yənələ transformasiyaya uğradı.

Qeyd edək ki, müasir kompüterin ən yüksək səviyyədə işləyən audio və video sistemləri var. Kompüter ilk modellərində müəyyən qədər səs imkanları var idi. Bunun üçün kompüterin daxilədə olan dinamik və MS DOS-də olan xüsusi səs çıxardan program istifadə olunur. Məlumdur ki, hər nöt üçün xüsusi tezlik və müddət tapılüb və bütün müsəqiləri yaratmaq mümkündür. Basic, Pascal, dillərdə xüsusi Sound operatoru var. Məhz bu operatorun köməkliyi ilə müsəqili proqramlaşdırılır. Bu səsin keyfiyyəti on sağlı labələri də ödəmir. Səs artırma imkanları yoxdur. Əsil multimedia öz tarixində 1988-ci ildən başlayıb, bu vaxt Singapurun məşhur Creative Labs kompaniyası Sound Card qurğusunu yaradıb. Hal-hazırda onlara kompaniya bu qurğudan istehsal edir.

Son zamanlarda dünyada ölkələrin rəqabət davamlılığı artıq ciddi bir faktora çevrilib. Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin dayanığı və davamlı inkişaf üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çəvikkəndə surətdə yiyənlənmək tələb olunur.

Qeyd edək ki, bir çox dövlətlərin dövlət siyasetinin əsas istiqamətlərinə informasiya cəmiyyətinin və rəqabət davamlı yüksək texnologiyalı milli iqtişadıyyatın yaradılması aid edilir. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahisi inkişafın on ənənəli amili kimi çıxış edir. Məhz informasiya və kommunikasiya texnologiyaları sahisi dövlətlərin siyasi, inqisitiwiye sosial fəaliyyətinə aktiv təsir edərək, inqisidiyyatın və içtimai münasibətlərin globallaşmasını şərtləndirir. Hazırda informasiya cəmiyyətinin aktual məsələlərinə təhsil sisteminin neçə qurulması, təhsilin modernlaşdırılması üçün hansı texnologiyalardan istifadə edilməsi aid edilir. Bu gün dünya inqisidiyyatı biliklərə səyəkon inqisidiyyat xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz

bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir.

Son zamanlar respublikamızda da bu sahədə müəyyən addımlar atılmışdır. Multimedya vasitələrinin tədris prosesində tətbiqi təhsil sahəsində ciddi dayışıkların yaranmasına səbəb olmuşdur. Bu sahədə müsəyyən proqramlar həyata keçirilmişdir. “Azərbaycanda informasiya - kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” sonadında hazırlı dövrda Azərbaycan üçün məhz təhsil sahəsi IKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritet malik istiqamət hesab edilmişdir. Respublikamızda artıq təhsilin modernlaşdırılması, təhsilda informasiya texnologiyalarının tətbiqi istiqamətində ikiin addımlar atılıb. Azərbaycan hökuməti və bir sıra beynəlxalq qurumlar tərəfindən təhsil sisteminin yenidən qurulması istiqamətində müəyyən proqramlar və layihələr hazırlanıb.

Respublikamızda informasiya-kommunikasiya texnologiyalarının təhsilsə tətbiqi üzrə bir sıra nəzəri məsələlər araşdırılıb və ham müsbət, ham də mənfi təsirlər ortaya çıxarılb. Bu Konsepsiya Azərbaycanda orta əməkdaşlıq sisteminde informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məvcud vəziyyəti üzrə alaraq əsas prinsiplərin müəyyən edilməsi və inkişaf etdirilməsinin yönəlib. Bu Konsepsiya ölkənin orta məktəblərinə informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən istifadə etmək olmaqla bir sahada əsas məqsəd və ziiflərini, fəaliyyət istiqamətlərini, tətbiq olunmalı metod və mexanizmləri özündə cəhət etdir. Respublikamızda təhsilsə informasiyalışma sahəsində yaradılan bu konsepsiyyadə beynəlxalq təcrübədən, o cümlədən, MDB məkanında bu sahədə müəyyən uğurları olan ölkələrin təc-rübəsindən, ötən dövlət Proqramının icrası müddətindən əldə olunan təcrübədən, həmçinin ölkənin təhsil sisteminde bir sıra beynəlxalq və yerli qurumlar tərəfindən gerçəkləşdirilən layihələrin təcrübəsindən istifadə olunub.

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi tətbiqi hazırda respublikamızda öz inkişafının başlangıç dövrünü yaşıyır. Qeyd edək ki, respublikamızda təhsil sisteminin tək-milləşdirilməsinə yönələn islahatlar 1990-ci ildən təkən verilib və bu islahatların istiqamətlərindən biri də təhsilsə informasiyalışdırma

olub. Eyni zamanda, İKT-dən istifadə edilməsi sahəsində son bir neçə ildə bir sira beynəlxalq və yerli qurumlar tərəfindən də bu istiqamətdə pilot səviyyəsində müxtəlif işlər görülüb. 2003-2007-ci illərdə Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində təhsilin informasiyalasdırılması istiqamətində bir sira mühüm addımlar atılıb. 2004-cü ilin avqustunda Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında Ümumtəhsil məktəblərinin informasiya və komunikasiya texnologiyaları ilə təminatı Programı (2005-2007-ci illər)" ilə bu proses sistemli olaraq başlanılıb. Informasiyalasdırılma hazırda ümumtəhsil məktəblərində bu programla uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, texniki vasitələr və İKT-dən istifadə şagirdlərin tədris olunan mövzunun etraflı mənimseməsi, lazımi bacarıq və vərdişlərə yiyələnməsinə stimul verməklə yanaşı müəllimin sərf etdiyi əməyi də qismən yüngülləşdirən yüksək tədris situasiyası yaratmaq qədər olan müasir vasitələrdir. Bu vasitələrdən istifadə şagirdlərə informasiya bazasının çoxalmasına və mövzunu asanlıqla dərk etmələrinə şərait yaradır.

Təlimin texniki vasitələrindən dinamikliyi, kütləviliyi, mütəhərrikiyi, külli miqdarda informasiya daşıya bilməsi digər əyani və informasiya vasitələri ilə uzaqlaşdırmağa imkan verir. Ona görə də həmin vasitələr orta ümumtəhsil məktəbləri, eləcə də ali məktəblərdə təlim-təbiyə işində əvəzedilməzdirlər.

Təhsil prosesində milli kurikulum İKT-dən geniş istifadəni nəzərdə tutur. Kompüterdən, projektordan istifadə etməklə mövzunun icmali qabaqcadan hazırlanır. Motivasiyanın qu-

rulmasında mövzuya aid materiallardan internet qaynaqlarından, floskartlardan, əyani vəsaitlərdən, videomateriallardan və s. istifadə etməklə şagirdlərin diqqətini maksimum dərəcədə dərsə cəlb etmək mümkündür. Bundan başqa şagirdlər tədqiqat apararkən, ümumi nəticələr çıxararkən daha dəqiq, daha səlis işləyir, dərslər bugünkü tələblərə uyğun daha fəal, daha canlı keçir.

Şagirdlərin hərtərəfli biliklərlə təmin edilməsi onlarda bacarıq və vərdişlər formalaşdırılmalıdır, yüksək mədəniyyət və dünyagörüşünə malik şəxsiyyət kimi yetişdirməlidir. Belə tədris prosesi şagirdlərdə özüna inam hissi oyadır ki, bu da onlara sinfin və dərsin təşkilində iştirak etməyə, öz fikirlərini sərbəst şəkildə ifadə etməyə şərait yaradır. Müasir təlim metodları və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və camiyyətin dayərlə vətəndaşları olmaqla çalışın, aktiv, hər şeylə maraqlanan şagirdlərin təhsil allığı siniflərin yaradılmasında müəllimlərə yol göstərir.

**Problemin aktuallığı.** Ümumtəhsil məktəblərində aparılmış müşahidələrdən aydın olur ki, multimedia vasitələrindən istifadə edilməsi şagirdlərdə təlimin daha yaradıcı olması üçün çox vacibdir. Bu vasitələrin köməyiylə qurulmuş tədris onlarda yaradıcılıq qabiliyyətlərinin aşınmasına müsbət təsir göstərir.

**Problemin praktik əhəmiyyəti.** Məqalənin mövzusu üzrə tədqiqat aparan magistrantlar, dissertantlar və on əsası, orta məktəb informatika müəllimləri üçün faydalı olacaq düşündür.

**Problemin elmi yenilikciyi.** Respublikamızın ümumtəhsil məktəblərində informatika fənninin tədrisində şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdiriləməsi zərurəti meydana çıxır. Bu səbəbdən də məqalənin əhəmiyyəti zəruri sayılır.

#### Ədəbiyyat:

1. Vüqar Haqverdiyev, AMEA, Orta məktəblərdə İKT-nin rolu, Rabitə dünyası. 2010, 30 dekabr
2. Təhsildə Qloballaşma və İKT Mövzusunda Beynəlxalq Konfransın materialları, Bakı, 2008, 17-19 May <https://moderntechnik.blogspot.com/2016/07/multimedia-nedir-ve-ondan-nece-istifade.html>
3. moderntechnik.blogspot.com, Multimedya nədir və ondan necə istifadə olunur?, 2016, 9 iyun
4. <https://az.wikipedia.org/wiki/Multimedia>
6. <http://anl.az/down/meqale/rabitadunyasi/2010/dekabr/150294.htm>
7. [https://musabiqe.edu.az/upload/iblock/8ff/multimedya\\_.pptx/az.trend.az](https://musabiqe.edu.az/upload/iblock/8ff/multimedya_.pptx/az.trend.az), Müasir innovasiyalardan istifadə: Üstünlükler və risklər (A. Aslanov - AzərTAC-in Baş direktoru), 2011, 12 Yanvar

E-mail: calalova96@inbox.ru

Rəyçi: ped. ü. fəls.dok., dos. S. Həmidov

Redaksiyaya daxil olub: 03.01.2019.